

KAMRAN İMANOV

**AZƏRBAYCANDA ƏQLİ
MÜLKİYYƏT HÜQUQLARININ
TƏMİNATININ
TƏKMİLLƏŞDİRİLMƏSİ
ZƏRURƏTİ**

Bakı – 2018

Kamran İmanov,

Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri.

Azərbaycanda əqli mülkiyyət hüquqlarının təminatının təkmilləşdirilməsi zərurəti. Bakı, 2018

Bu kitabça Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanovun Müəllif Hüquqları Agentliyi və İsveçrənin Azərbaycandakı Səfirliyinin Cənubi Qafqaz üzrə İsveçrə Əməkdaşlıq Təşkilatı ilə birgə 23 oktyabr 2009-cu il tarixində keçirilən “Əqli mülkiyyət hüquqlarının təminatı” mövzusunda seminarda etdiyi “Azərbaycanda əqli mülkiyyət hüquqlarının təminatının təkmilləşdirilməsi zərurəti” adlı təqdimat əsasında hazırlanmışdır.


**© Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyi,
2013, 2014, 2015, 2016, 2017**

**© Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi,
2018**


Mündəricat

I.	ƏF – ƏFN – ƏM (“Biliklər dövrəni”)	5
II.	Əqli mülkiyyətin milli qanunvericilik bazası, təsnifatı və sərəncamçılığı	5
III.	Piratçılığın və saxtamalçılığın beynəlxalq fenomenə çevrilməsi	6
IV.	Azərbaycan bazarında piratçılığın səviyyəsi ..	10
	Pirat malların tipologiyası	11
	Kompyuter piratçılığının təsnifatı	14
V.	İctimai rəy və ƏM mədəniyyətinin formalaşması	15
VI.	Piratçılığa və saxtamalçılığa qarşı beynəlxalq tədbirlər	18

I. ƏF – ƏFN – ƏM (“Biliklər dövrəni”)



II. Əqli mülkiyyətin milli qanunvericilik bazası, təsnifi və sərəncamçılığı



- 1. 9 qanun, o cümlədən 7 birbaşa qoruyan qanun,
2 dolayısı yolla qoruyan qanun.**
- 2. 4 qanun – Müəllif Hüquqları Agentliyi;
2 qanun – Standartlaşdırma, Metrologiya və
Patent üzrə Dövlət Komitəsi;
1 qanun – Kənd Təsərrüfatı Nazirliyi;
2 qanun – İqtisadi İnkişaf Nazirliyi.**

ƏQLİ MÜLKİYYƏT			
Obyektiv əks olunan ƏFN-nə olan hüquqlardır (şəxsi, qeyri-əmlak və əmlak)			
Protection	Management	Enforcement	
ƏMH qorunması	ƏMH idarə olunması		ƏMH təminatı
ƏM siyasetini həyata keçirən müvafiq dövlət orqanları	<p>1. ƏMH sahibləri və onları təmsil edən ictimai təşkilatlar və sənaye assosiasiyaları</p> <p>2. Koordinasiya – müvafiq dövlət orqanları</p>		<p>1. Hüquq-mühafizə və məhkəmə orqanları</p> <p>2. Mülki məsələlərdə və koordinasiya işlərində müvafiq dövlət orqanları</p>


III. Piratçılığın və saxtamalçılığın beynəlxalq fenomenə çevrilməsi

1.	Ümumdünya gömrük təşkilatı	İqtisadi əməkdaşlıq və inkişaf təşkilatı	Avropa komissiyası
Beynəlxalq ticarətin piratçılığı və saxtamalçılığı % ilə	5%	>5%	5-7%


5-7% = 200-300 mlrd. avro itirilmiş gəlir + 200 min itirilmiş iş yerləri

2. On çox zərər çəkən 5 dünya sənayesinin sahələri


1. İnformasiya emalı sahəsi
2. Audiovizual sənayesi
3. Oyuncaq sənayesi
4. Ətriyyat sənayesi
5. Farmasevtika sənayesi




3. Pirat CD və DVD bazarı




4. SMS pirat bazarı - 20%



5. Audio-video pirat məhsullarının bazarı (müqayisəli təhlil)







6. Software piratçılığı



Mənbə: IDC (May 2009) [2008-ci ilin göstəriciləri]

Rəqəmli kontent və rəqəmli müəlliflik hüququnun gələcəyi haqqında






Səbəb: Piratçılıq (40 mlrd. fayl qeyri-qanuni istifadə edilib, 95% pirat/musiqi kontenti, mənbə: IFPI)

İtkilər, rəqəmli piratçılıq: 18,4 mlrd.\$, (o cümlədən 16.4 mlrd.\$ soft, 1,97 mlrd.\$ musiqi, mənbə: IIPA)

F.Qarri (ÜƏMT Baş direktoru): “Piratçılıq konseptual problemdir, rəqəmsal texnologiyaların inkişafı fundamental məsələdir, bütün dünya üçün böyük əhəmiyyətə malikdir”.)


IV. Azərbaycan bazarında piratçılığın səviyyəsi



1. Bazardakı fonoqram və audiovizual əsərlərin kontrafakt nüsxələrinin mənbə təsnifatı

1. Xaricdən gətirilən və xarici hüquq sahiblərinin hüquqlarının pozulması ilə müşayiət edilən pirat məhsulları (surətçixartma və idxal hüquqlarının pozulması).
2. Yerli istehsalçıların milli müəllif və ifaçıların hüquqlarının pozulması ilə pirat məhsulları (fonoqramların, konsert meydanlarından, efirdən, internetdən qeyri-qanuni yazılmış).

3. Xaricdən gətirilən pirat məhsullarının yerli pirat nüsxələri.
4. Qanuni buraxılmış yerli əsər nüsxələrinin “əlavəsi”.
5. İcazəsiz buraxılan “toplular” və kompliyasiyalar.



Pirat malların tipologyası

1. Musiqi piratçılığı

Kontrafakt malların növləri	Yayılma səviyyəsi
1. Suxtalaşdırma (eyniləşdirmə). Orijinalin tam, o cümlədən qablaşmaların təkrarlanması orijinal fonoqram əmtəə nişanı və simvolları tam əks etdirilir. Müəl.k hüq. və əlaqəli hüq.ın poz.sı ilə yanaşı, əmtəə nişanının	Az miqdarda yayılır

və haqsız rəqabət haqqında qanunvericiliyin pozulması mövcuddur. Bu sıraya qanuni buraxılmış pirat “əlavələri” də daxildir.

2. Adı piratçılıq. Əvvəller dərc edilmiş fonoqramın surətinin tam çıxarılması. Pirat nüsxələrinin tərtibatı və qablaşması orijinaldan keyfiyyətcə fərqlənir. Orijinaldan xeyli ucuzdur.

Bu sıraya CD-R buraxılan nüsxələr də daxildir.

3. Qeyri-leqal montaj (toplu). Orijinala xas olmayan ardıcılıqla, lakin orijinal adların saxlanması ilə, müxtəlif fonoqramların kombinasiyası.

4. Kompliyasiyalar – orijinal adlar saxlanmamaqla müxtəlif mənbələrdən yazılın toplular.

5. Qeyri-qanuni yayılma (bütleqerçilik). Musiqili əsərin gizli yolla konsertdən, efirdən, internetdən öğrularla studiyadan yazılması.

Geniş miqdarda yayılır

Pirat bazarının əsas məhsuludur

Geniş miqdarda yayılır

Az miqdarda yayılır

Az miqdarda yayılır

Az miqdarda yayılır

2. Audiovizual piratçılıq

Kontrafakt malların növləri	Yayıılma səviyyəsi
1. Saxtalaşdırma (eyniləşdirmə) Qeyd. Musiqili piratçılığın müvafiq növünə oxşardır.	Az miqdarda yayılır
2. Adı piratçılıq - kino və video məhsulların qablaşdırılmış və ya qablaşdırılmamış şəkildə tam surətçixarılması, adətən keyfiyyət aşağıdır. Bu sıraya əeniş tirajlanması ilə tərcümənin təhrifi və orijinala xas olmayan ardıcılılıq və rəng çalarları tərtibatı ilə “buraxılışlar” daxildir.	Pirat bazarının əsas məhsuludur
3. Qeyri-qanuni yayılma (bütleqerçilik) Qeyd. Musiqili piratçılığın müvafiq növünə oxşardır..	Az miqdarda yayılır
4. “Orijinal piratçılıq” - orijinal audiovizual əsərlərin (master) qeyri-qanuni, o cümlədən ogruluq yolu ilə əldə edilməsi, surətçixarılması və tirajlanması.	Az miqdarda yayılır
5. Kirayə piratçılığı – pirat audiovizual yazılımlarının kirayə veril. si yolu ilə yayılması.	Geniş miqdarda yayılır
6. Pirat kütləvi nümayishi – hüq. sahiblərinin icazəsi olmadan pirat və ya qanuni surətlərin kütləvi nümayishi və ya translyasiyası.	Geniş miqdarda yayılır

Kompüter piratçılığının təsnifatı

№	Pirat mallarının növləri	Bazarda yayılma səviyyəsi
1.	<p>Saxta PT və MB-ın istehsalı və yayımı (CD-ROM-larda pirat istehsalı):</p> <ul style="list-style-type: none"> a) Qablaşdırma və sənədləşdirmə orijinala oxşardır; b) Qiymət nisbətən ucuzdur. 	Bazar üçün əlamətdar deyil
2.	<p>Hüquq sahibinin icazəsi olmadan PT və MB-nin nüsxələrinin kommersiya məqsədi ilə yayımı.</p> <p>2.1. Qeyri-qanuni CD-lərdə yayım.</p> <ul style="list-style-type: none"> a) Sənədləşmə yoxdur, zəmanət verilmir (viruslara qarşı); b) Qiymət ucuzdur. <p>2.2. Kontrafakt nüsxənin vinçesterə quraşdırılması və kompyüterlə birgə satışı (2.1-dəki xüsusiyyətlər).</p> <p>2.3. İcazə olmadığı sayda CD-lərə və ya vinçesterə kontrafakt nüsxələrin yazılıması və yerləşdirilməsi.</p> <p>Distribütörin dəstəyi olduğu halda hüquq sahibinin dəstəyi yoxdur.</p>	<p>Bazarda geniş miqdarda yayılıb</p> <p>Bazarda geniş miqdarda yayılıb</p> <p>Bazarda geniş miqdarda yayılıb</p>

3.	İstifadəçi tərəfindən kontrafakt nüsxənin hazırlanması, o cümlədən 3.1. Qanuni istifadəcidən əldə edib, digər kompyüterlərdə yerləşdirilməsi 3.2. İcazəli installiyasiyanın sayından artıq sayıda kompyüterlərə yerləşdirmə	Ən çox yayılıb
4.	Internet vasitəsi ilə piratçılıq	Getdikcə daha geniş yayılır

V. İctimai rəy və ƏM mədəniyyətinin formalaşması

1. İstehlakçılar (istifadəçilər)


1.1. Saxta və pirat məhsullarının alınması təcrübəsi:

1. Paltar (ayaqqabı), idman paltarı və ayaqqabısı
2. Ərzaq məhsulları
- 3. CD (DVD), Audio-video kassetlər**
4. Spirtili içkilər
5. Dərman preparatları
6. Spiritsiz içkilər
7. Tütün məmulatları
8. Məişət kimyası
9. Ətriyyat, şampun və s.

10. Kompyuter-proqram təminatı


11. Alətlər, avto-moto hissələr

12. Məişət texnikası, elektronika




1.2. Saxta və pirat məhsulunun alındığı yer

1. Bazar (yarmarka)
2. Adı mağaza
3. Köşk
4. Aptek
5. Supermarket
6. Firma mağazası
7. Avtoservis



1.3. Saxtakarlığın və piratçılığın yolverilməzliyi

1. Dərman preparatları
2. Ərzaq məhsulları
3. Spirtli içkilər
4. Spiritsiz içkilər
5. Ətriyyat, şampun və s.
6. Tütün məmulatları
7. Məişət texnikası, elektronika
8. Məişət kimyası
9. Alətlər, avto-moto hissələr
10. Paltar, ayaqqabı (o cümlədən idman)
- 11. Kompyuter-program təminatı**
- 12. CD (DVD), audio-video kasetlər**




- **Nəticələr:** Əhalinin əksəriyyəti ölkənin istehlak bazarında mütəmadi olaraq saxta və pirat məhsulları ilə rastlaşır və əhəmiyyət vermədən onları alır.
- Audio-video məhsulların, kompyuter proqramları, paltar, ayaqqabı və s.”zərəsiz” məhsulların alınması müəyyən mənada məqbul sayılır, belə ki, bazarın “təmizlənməsi” güclənməklə yanaşı, əhalidə ƏM mədəniyyəti formalasdırılmalıdır.

VI. PİRATÇILIĞA VƏ SAXTAMALÇILIĞA QARŞI BEYNƏLXALQ TƏDBİRLƏR

1. 1988-ci il ABŞ 301 Proqramı (Special Program).
2. 2000-ci il ÜTT-ın TRİPS sazişi.
3. Green Paper Programı, **1995-ci il**, Avropa Birliyi.
4. **1994-cü il**, Avropa Parlamentinin rəqlamenti saxta və piratçılıq mallarına qarşı.
5. **1994-cü il** (1999-cu il əlavəsi ilə), «Saxta və pirat mallarına qarşı sərhəddəki tədbirlər».
6. EU (Avropa İttifaqı), **2004-cü il**, Directive 2004/48/EU “On enforcement IPR” (ƏMH təminatı haqqında).
7. USA, **2005-ci il**. “Stop” (“Strategy Targeting Organized Piracy”) – Stop Program. IPR cinayətləri = Kiber cinayətlər.

- EU, 2006-cı il. "Reglament On enforcement" və xüsusişlə ƏMH təminatına yönəldilmiş cinayət tədbirləri ilə bağlı Avropa Direktivi.
- G8 sammitlərində (2007, 2009) piratçılığa qarşı tədbirlər (ACTA-Anti-Counterfeiting Trade Agreement: fayl mübadiləsinə qarşı).
- 10.ABŞ (2009) – Kibernetik təhlükəsizlik şöbəsinin Ağ Evin tərkibində yaradılması.



KOMPLEKS MƏQSƏDYÖNLÜ PROQRAM ÜZRƏ GÖRÜLƏN TƏDBİRLƏRİN NƏTİCƏLƏRİ

1. Piratçılığın səviyyəsinin azalması ($80\% \rightarrow 70\%$).
2. Qanunvericilik və normativ-hüquqi bazanın inkişafı (yeni qanunlar, Agentliyin yeni Əsasnaməsi, Məcəllədə dəyişikliklər, sərhəd tədbirləri və s.).
3. ÜƏMT-nin Internet müqavilələrinə Azərbaycanın qoşulması.
4. ABŞ 301 Programından Azərbaycanın çıxarılması (2005-ci il).

YENİ ZAMAN ÇAĞIRIŞLARI

1. “Knowledge Economy”.
2. Qeyri-maddi aktivlərin artması mikroiqtisadi səviyyədə.
3. “Creative industry” və onun mikroiqtisadi rolü.
4. IT–IP–e.com.
5. “Digital divide” və “DRM”.

Piratçılıqla mübarizənin səmərəliliyi nə cür artırılmalı?
(beynəlxalq və milli təcrübədən irəli gələn nəticələr)


Nö	Nəticə	Tədbir və ya təklif
1	Əqli mülkiyyət obyektlərinin uğurlanması – cinayətdir və müvafiq qaydada cəzalanmalıdır.	<p>“ƏMH təminatı və piratçılığa qarşı mübarizə” Qanunu</p> <ul style="list-style-type: none"> - İnzibati Xətalar, Cinayət və Cinayət-prosesual Məcəllələrə dəyişikliklər <p>- ƏM Mərkəzinin yaradılması</p>
2	Əqli mülkiyyət sferasındaki cinayətlərlə mübarizə müvafiq ixtisaslaşma tələb edir.	DİN, Prokurorluq və digər hüquq-mühafizə və məhkəmə orqanlarında ixtisaslaşmış qurumların yaradılması
3	Əqli mülkiyyət sferasındaki cinayətlərlə mübarizənin səmərəliyinin artırılması koordinasiya tələb edir.	NK nəzdində əlaqədar orqan nümayəndələrindən ibarət olan Antipirat Komissiyanın yaradılması

4	<p>Piratçılıqla mübarizə əsasən küçə satıcıları ilə deyil, pirat məhsulların istehsal edən mütəşəkkil qruplarla aparılmalıdır.</p>	<p>ƏM sahəsindəki dövlət orqanlarının, hüquq sahiblərinin cəmiyyətləri və assosiasiyalarının hüquq mühafizə orqanları ilə əməkdaşlıq programlarının həyata keçirilməsi</p>
---	--	--

«Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında» Azərbaycan Respublikasının Qanunu

Qanunun tənzimlədiyi məsələlər:

- məhkəmə və inzibati prosedurların və tədbirlərin müəyyən ediləsi;
- əsərlərin, fonoqram nüsxələrinin və digər əqli mülkiyyət hüquqları obyektlərinin qeyri-qanuni istehsalının və yayımının qarşısının alınması.



MƏCƏLLƏLƏRİN TƏKMİLLƏŞDİRİLMƏSİ TƏLƏBATI

Cinayət məcəlləsi

M.165.1

- I. 1. Cinayət tətbiqi yalnız xüsusi ittihad qaydasında keçirilir
2. Ex officio (səlahiyyətli orqanın təşəbbüsü ilə) ittihad qaydası **yoxdur**
3. Müəlliflik və digər ƏMH sahəsində fəaliyyət göstərən mərkəzi icra hakimiyyəti orqanının müvaciəti əsasında cinayət ittihəmi **başlanımur**.
- II. "Xeyli miqdarda ziyan" şərti (1000 manatdan artıq ziyan)

Cinayət Prosesual Məcəlləsinin 37-ci maddəsinin
dəyişdirilməsi

Cinayət məcəlləsində

165.1-ci maddəsində sərhəd 100 man. Salınmalı və "dəyən ziyanla" yanaşı "əməlin miqyası" meyyarı daxil olmalı (məmələtin dolayısı yolla satış qiyməti nəzərə alınmalıdır)

İnzibati Xətalar Məcəlləsi

M.50

1. Meyyar "az miqdarda ziyan"
2. Cərimə sanksiyası (15-40 manat)

İnzibati Xətalar Məcəlləsi

50-ci maddədə

Sərhəd 100 man. qədər qoyulmalıdır
Cərimə sanksiyaları
Fiziki şəxslər 500 man – 1000 man
Vəzifəli şəxslər 1000 man – 4500 man
Hüquqi şəxslər 4500 man – 10000 man
360-ci maddəyə Agentliyə sanksiya qoymaq səlahiyyəti verilməlidir.